

# sistem və bulud texnologiyaları

## sistem və bulud texnologiyaları nədir?

Çoxumuz onları tanımırıq, nə işlə məşğul olduqları haqqında cüzi təsəvvürümüz belə yoxdur. Sistem administratorları olmasaydı gündəlik həyatımızda nə dəyişərdi? Email-lərimiz, SMS-lərimiz, zənglərimiz gedib-gələrdimi? POS-terminallar, ATM cihazları, pul köçürmələri və digər bank xidmətləri işlək vəziyyətdə olardımı? Kommunal xidmətlər, nəqliyyat sistemləri problemsiz işləyərdimi?

İnformasiya texnologiyaları (İT) sistemlərini quran, idarə edən və onların problemsiz işləmələrini təmin edən sistem administratorları sektorun pərdə arxasındakı qəhrəmanlardır. Bu qəhrəmanlar sırasına qoşulmaq üçün ciddi təhsil almalı, özünü yetişdirməlisən.

Code Academy-nin Sistem və Bulud texnologiyaları tədris proqramına qoşulmaqla Red Hat və Microsoft-un ən son texnologiyalarından istifadə edərək daxili mühitdə servislərin, proseslərin, şəbəkə xidmətlərinin qurulması və bulud infrastrukturunda idarə edilməsi, virtuallaşdırma və yaddaş sistemlərinin konfigurasiyasının aparılması kimi vacib biliklərə yiyələnmə imkanı əldə edilir.

## kimlər üçündür?

Tədris proqramında informasiya texnologiyaları sahəsində müəyyən bilik və təcrübəyə sahib olan və bu sahə üzrə özünü ixtisaslaşdırmaq istəyən şəxslər iştirak edə bilər.

Dərs vəsaitlərini və əlavə metodik materialları mənimsəmək üçün texniki ingilis dili biliklərinə tövsiyə olunur. İngilis dili baza bilik çatışmazlığı təhsilin ilk aylarından aradan qaldırılır.



Yeni dünyaya qapı aç!

B.e.

Ç.a.

Ç.

C.a.

C.

Ş.

B.

13 həftə

həftə içi səhər

9:00 – 12:45

13 həftə

həftə içi günorta

14:00 – 17:45

18 həftə

həftə içi axşam

19:00 – 21:45

LAB

əlavə  
məşğələ  
saatları

22 həftə

həftə sonu səhər

10:00 – 14:45

22 həftə

həftə sonu günorta

15:30 – 20:15

## #SistemBurada



## tədris proqramı

Toplam 220 saat davam edən Sistem və Bulud texnologiyaları tədris proqramında öyrəniləcəklər:

- Əsas sistem idarəetmə tapşırıqlarının icrası
- Proqramlar, proseslər və servislər
- Yaddaş və fayl sistemləri
- Linux Kernel və problemlərin həlli
- Şəbəkə servislərinin idarə olunması
- Windows Server 2019 Administration
- Microsoft Azure Administrator

## iş yerləri

Sistem və Bulud texnologiyaları tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr;

- Sistem Administratoru
- Bulud Mütəxəssisi
- Sistem Analitiki
- Sistem Mütəxəssisi
- Texniki Məsləhətçi
- Biznes Analitik

## beynəlxalq sertifikatı

Sistem və Bulud texnologiyaları tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Red Hat Certified System Administrator (RHCSA)
- Microsoft Azure System Administrator AZ-104



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca,

#GələcəkBurada

Nizami küçəsi, 203B  
AF Business House, 2-ci mərtəbə  
Mobil: +99450 444 2633  
Whatsapp: +99450 444 2633  
Tel: +99412 555 2525  
info@code.edu.az  
code.edu.az